

«AZƏRBAYCAN-80» ADLI BİBLİOQRAFİK GÖSTƏRİCİ ƏDƏBIYYATŞÜNASLIĞIN BİBLİOQRAFİK İNFORMASIYA TƏMİNATINDA MÜHÜM VƏSAİTDİR

Məlumdur ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra mədəniyyətin müəyyən sahələrində yeniləşməyə böyük ehtiyac yarandı. Nəşr olunan əsərlərdə artıq yeni üslub, yeni ruh, müstəqillik əb-havası açıq-aydın hiss olunmağa başladı. Elə bu baxımdan insan fəaliyyətinin bir sahəsi olan biblioqrafiya işi də əməasir tələblər baxımından araşdırılmağa başlandı. Artıq bu sahədə xüsusən onun mühüm sahələrindən olan ədəbiyyatşunaslıq biblioqrafiyasının inkişafında da nəzərəçarpan irəliyiş diqqəti cəlb edir. Bədii ədəbiyyat və ədəbiyyatşunaslıq biblioqrafiyasının elmi-köməkçi xarakterli vəsaitlərdən biri də dövri və davam edən nəşrlərin tərkib və məzmununu açan bibliqrafik göstəricilərdir. Dövri mətbuatın işıqlandırılmasında xüsusi rol oynayan bir sıra vəsaitlər mövcuddur. Onlardan bəziləri ümumiyyətlə dövri mətbuatı əks etdirir. Elə biblioqrafik göstəricilər də vardır ki, konkret bir dövri mətbuatı o cümlədən jurnalın tərkibini açır. Həmin jurnaldan istifadə edənlər onun məzmunu ilə əlaqədar informasiya almaqda bu cür vəsaitlərdən bəhrənirlər. Azərbaycan dövri mətbuatının ən mükəmməl göstəricilərindən biri də «Azərbaycan» jurnalının tərkib və məzmununu açan «Azərbaycan-80» adlı adlı biblioqrafik göstəricidir. (1). Vəsaitin tətribçisi peşəkar biblioqraf, f.e.n. Ə.Əfəndiyev, elmi redaktoru akademik B.Nəbiyev, ixtisas redaktoru Z.Əliyeva, ideya və layihənin rəhbəri isə Q.İsmayıloğludur. Girişdə «Azərbaycan» jurnalının hazırlı redaktoru İ.Qasimzadənin vəsait haqqda qısa məlumatı verilmişdir. Sonrakı səhifədə ilk sayından günümüzdək jurnalın rəhbərlik etmiş şəxslərin fotosəkiləri əks olunmuşdur. Məlum olur ki, jurnalın ilk redaktoru T.S. Simurq olmuş, daha sonra C.Məmmədquluzadə, R.Axundov, M.İbrahimov və s. olmuşlar. «80 il xalq mənəviyyatının xidmətində» adlı məqalədə elmi redaktor B.Nəbiyev vəsaitin əhəmiyyətindən bəhs etmişdir. «Azərbaycanımızın əbədi yaddaş «Azərbaycan» məqaləsində tərtibçinin fikirləri əks olunmuşdur. Bildiyimiz kimi xalqımız mədəni inkişafda əhəmiyyətli rol oynamış «Azərbaycan» jurnalı 80 ildən artıqdır ki, fəaliyyət gösərir, oxucular tərəfindən dərin rəğbətlə qarşılanır və böyük maraqla oxunur. Ədəbiyyatımızın eləcə də mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan bu jurnal 1953-cü ilədək müxtəlif adlarla: «Maarif və mədə-

niyyət» (1923-1927), «İnqilab və mədəniyyət» (1928-1936), «Revolyusiya kultura» (1936-1941) «Vətən uğrunda» (1946-1952) və s. nəşr olunmuşdur. Daim xalqın maraq dairəsini əhatə etməyə, onların intellektual səviyyəsini yüksəltməyə çalışan jurnal fəaliyyəti müddətində nəinki respublikamızda, eyni zamanda onun hündürlərindən kənarda da özünə geniş oxucu auditoriyası qazanmışdır. «azərbaycan-80» adlı biblioqrafik göstərici yeni tələblərə uyğun təkmilləşdirilmiş, dolğun və əhatəli məzmuna malik olmuşdur. Ümummilli liderimiz H.Əliyevin fərmanı ilə 2003-cü ilin yanvarında Azərbaycan jurnalının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Elə bu münasibətlə tərtib edilmiş «Azərbaycan-80» (1923-2003) adlı biblioqrafik göstərici geniş həcmə (544 s.), zəngin informasiya diapazonuna malikdir. Vəsaitdə juranın 1923-cü ildən 2003-cü ilədək nəşr olunmuş sayılarındakı bütün materiallar öz əksini tapmışdır. Elmi köməkçi xarakterli bu vəsait ədəbiyyatımızın o cümlədən mədəniyyətimizin inkişafında yetərli xidmətləri olmuş hər bir müəllifin yaradıcılıq yolu haqqında ləkonik, yığcam mütəfəssəl məlumatların dəyərli toplusudur. O, 16 bölmə yarimbölmədən ibarət aşağıdakı şəkildə qruplaşdırılmışdır.

I Bölmə Azərbaycan ədəbiyyatı adlanır. Burada yarimbölmələr daxilində şifahi xalq ədəbiyyatı, poeziya, nəşr, dram və s. bölünmüş hər bir yarimbölmə daxilində də janrlara görə qruplaşdırılmışdır. Məsələn, şifahi xalq ədəbiyyat aşağıdakı janrlara bölünmüştür: bayatılar, qoşmalar, atalar sözü, məsələn, latifa, dastan, aşiq poeziya. Poeziya-şer, nəşr isə hekayə, satira və humor, oçerk, povest, roman, publisistika və xatirələr (yol qeydləri, məktublar və s. bölünür) Burada 2592 adda ədəbiyyat əlifba üzrə düzülmüşdür.

Azərbaycan ədəbiyyatı haqqında adlanan və 1118 ədəbiyyatı əks edən II bölmə folklorşunaslıq, ədəbi-tənqidi materiallar adı iki hissədən ibarətdir.

III bölmə bütünlükdə rus ədəbiyyatına həsr edilmişdir. Burada 364 adda ədəbiyyatın bədii əsərlər, əbədi-tənqidi materiallar olmaqla bölünmüştür.

IV bölmə MDB xalqlarının ədəbiyyatı adlanır. Burada da bədii əsərlər, ədəbi-tənqidi materiallar adlı iki hissə var. 614 əsər haqqda məlumatı əhatə edir.

Xarici ölkə xalqlarının ədəbiyyatı adlanan və 810 adda ədəbiyyatı əhatə edən V bölmə yənə də bədii əsərlər, ədəbi-tənqidi materiallar, ümumi xarakterli əbədi-tənqidi materiallar bölməsinə ayrılmışdır.

Aşağıdakı bölmələr isə belə qruplaşdırılmışdır.

VI İncəsənət. Buraya 277 adda ədəbiyyat daxil edilib ki, bunlarda ümumi xarakterli materiallar, teatrşünaslıq, musiqi, rəssamlıq, heykəltərəşlıq, memarlıq, kino olmaqla qruplaşdırılmışdır.

Maarif adlı VI bölməyə isə 61 adda ədəbiyyat yenə də eyni qayda ilə əlisba prinsipinə görə düzülmüşdür.

VIII Mədəniyyət bölməsinə 42 ədəbiyyat daxil edilmişdir.

143 adda ədəbiyyatı əhatə edən Mətbuat bölməsi də yuxarıdakı qaydada təbe edilmişdir.

X Dilçilik 60 adda ədəbiyyatı əhatə edir.

595 adda ədəbiyyatı əhatə edən XI Tarix bölməsinə Azərbaycan tarixi, şərqşünaslıq, dünya xalqları tarixi, arxeologiya, hərbi iş kimi yanımbölmələr də daxildir.

XII Fəlsəfə, Hüquq, 55 adda ədəbiyyatı əhatə edir.

XIII Din 18,

XIV İqtisadiyyat 34

XV Astronomiya 4,

XVI təbabət. Bölməsinə isə 68 ədəbiyyat daxil edilmiş, ümumi xarakterli elmi materiallar da burada özünə yer tapmışdır.

XVII Biblioqrafik xarakterli materiallar bölməsinə 150-yə yaxın ədəbiyyat daxil edilmiş, xronika, kitab rəfi, «Azərbaycan» jurnalında dərc olunmuş materiallar adlı yarımbölmələrə ayrılmışdır.

XVII Köməkçi göstəricilər (müəlliflərin əlisba göstəricisi, tərcüməçilərin əlisba göstəricisi).

Ümumilikdə 6818 müəllif haqda məlumatı əhatə edən hər bir bölmədə müəlliflər əlisba prinsipinə görə düzülmüş, əsərlər xronoloji ərdiciliqliq verilmişdir. Universal xarakterli bu göstərici geniş oxucu auditoriyası, habelə ədəbiyyatşünaslıq məsələləri ilə maraqlanan bütün tədqiqatçılar üçün qiymətli bir məxəz, sanballı mənbədir. O, istifadəçilərin işini dəfələrlə asanlaşdırır, onların araşdırma işlərinə səmərəli təsir edir. Bununla yanaşı dissertasiya mövzusuna uyğun olaraq bəzi qüsurları qeyd etmək də vacibdir. Belə ki, tərtibçi jurnalda verilmiş sənbələri deyil, ancaq orada iştirak etmiş müəlliflərə nömrə verməyi üstün tütmüştür. Biblioqrafiyalasdırmanın metodikasına uyğun olaraq bütün mənbələrin nömrələnməsi məqsədəməvafiq hesab olunur və vəsaitdən istifadəni xeyli asanlaşdırır. Bundan əlavə vəsaitdə bəzi müəlliflərin soyadları təhrif edilmiş şəkildə verilmişdir. Məsələn, Zərdablı Səttar sadəcə Səttar kimi və s. Müəlliflərin təkrar nəşrdə bu kimi nöqsanlara nəzər yetirməsinə şübhə etmirik.

Bu cür vəsaitə şübhəsiz ki, oxucuların daim ehtiyacı olmuşdur. Hələ 1973-cü ildə bu sahədə ilk təşəbbüs olaraq jurnalın 50 illiyi ilə əlaqədar olaraq f.e.n. R.Tağıyev tərəfindən («Azərbaycan» jurnalının biblioqrafiyası (1923-1972) adlı göstəricinin tərtib edilməsi ilə bu işə bir

lioqrafiyası (1923-1972) adlı göstəricinin tərtib edilməsi ilə bu işə bir növ bünövrə qoyulmuşdur (2). Ciddi axtarışlar, gərgin zəhmət bahasına başa gəlmiş bu göstərici il addım kimi təqdirəlayıq hesab edilsə də şübhəsiz ki, nöqsansız da deyildir. Əvvəla, hər iki vəsaitdə müəlliflər əlisba üzrə düzülmüş, əsərlər xronoloji qaydada verilmişdir. Ön səhifələrdə tərtibçinin «Ədəbi-mədəni həyatımızın canlı salnaməsi» adlı məqaləsində vəsait haqda geniş və dolğun məlumatı verilmişdir. Daha sonra burada tərtib edilmiş cədvəllərdə jurnalın hansı illərdə, hansı adlarla, neçə nüsxədə çap olunduğu əks olunmuş, redaktorlarıq adları da buraya əlavə edilmişdir. Bütün bunlar vəsaitin müsbət xüsusiyyəti kimi dəyərləndirilməlidir. Nöqsanlara gəldikdə isə onu qeyd etməliyik ki, burada nə müəlliflər, nə də ki, mənbələrin heç birisi nömrələnməmişdir, üstəlik yardımçı aparatin olmaması vəsaitdən istifadəni çətinləşdirir. Yeni nəşrin əksinə olaraq burada jurnalın materialları əks edilməmiş yaxud çox az verilmişdir. Məsələn Adil babayevin yeni nəşrdə 29 əsəri haqda məlumat verdiyi halda burada cəmi birçə əsəri əks edilmişdir. Müxtəlif elmlər üzrə materialların qruplaşdırılmasında hər hansı bir əsərin tez tapılmasında bir sıra problemlər üzə çıxır.

Əbədiyyatşünaslıq biblioqrafiyasının inkişafında müstəsna xidmətləri olan, peşəkar biblioqraf, f.e.n. Ə.Əsfəndiyevin gərgin zəhməti hesabına ərsəyə gəlmiş yuxarıda adı çəkilən «Azərbaycan-80» adlı biblioqrafik göstərici bütün bu və ya digər sadalanan nöqsanları aradan qaldırmaq vəsaiti tamamilə yeni, orijinal formada müasir tələblərə uyğun səviyyədə tərtib etməyi qarşısına məqsəd qoymuşdur. Buraya jurnalın fəaliyyətə başladığı ilk gündən bu günədək təqribən 1000-ə qədər sayında əks olunmuş bütün materiallar əks edilməklə yanaşı 1926-ci ildən jurnalın əlavəsi kimi «Ədəbi paçalar» adlı məcmuədə dərc edilən materiallar da öz əksini tapmışdır. Vəsait tərtib olunarak jurnalın bütün nömrələri dəqiqlikdə gözdən keçirilmiş, daha çox ədəbiyyatşünaslıqla bağlı materiallara (8 bölmə) önəm verilmişdir. Göstəricidə toplanan əsərlər müxtəlif xalqların (Azərb, Rus, MDB və digər xarici ölkələr) yaradığı sənət nümunələrinin dilimizə tərcümə olılmış materiallarına da geniş yer ayrılmışdır. Həmçinin elmin digər sahələri (tarix, dil, incəsənət, şərqşünaslıq, maarif, mədəniyyət və s. yazılar da vəsaitdə özüne yer tapmışdır.

ƏDƏBIYYAT

1. *Azərbaycan - 80: Biblioqrafik göstərici/ Tərt. ed.: Ə.Əsfəndiyev; Elmi red.: B.Nəbiyev B.: Çinar-çap nəşriyyatı, 2004-544 s.*
2. *«Azərbaycan» jurnalının biblioqrafik göstəricisi/ Tərt. Ed.: R.Tağıyev; B.: Elm, 1973-600 s.*

“AZERBAIJAN-80” DƏRƏCƏLİ BİBLIOGRAFİK UZAKTAN İŞLƏNƏN MƏMƏNƏLƏR
VƏ İŞLƏMƏLƏR İÇİN NƏZƏRİYYƏT VƏ TƏSLİM ŞƏHİYƏTİ
BİBLIOGRAPHİC INDEX OF THE JOURNAL “AZERBAIJAN-80”
FOR INFORMATION WORK AND DISTRIBUTION
OF THE JOURNAL “AZERBAIJAN-80”

Лейла Мадатова
Магистрант

**БИБЛИОГРАФИЧЕСКИЙ УКАЗАТЕЛЬ
«АЗЕРБАЙДЖАН-80» ВАЖНАЯ ПОСОБИЯ В БИБЛИОГРА-
ФИЧЕСКОМ ИНФОРМАЦИОННОМ ОБЕСПЕЧЕНИИ
ЛИТЕРАТУРОВЕДЕНИЯ**

РЕЗЮМЕ

В статье объясняется структура библиографического указателя «Азербайджан-80» и показывается его библиографический анализ.